

**İbrahim Yusifoğlu**

**AZƏRBAYCAN  
VƏ TƏNİMDİR**

2003  
1093

*İBRAHİM  
YUSIFOĞLU*

116  
Y-94

**AZƏRBAYCAN  
VƏTƏNİMDİR**

404477

40847

M. F. Azərbaycan Dövlət  
KİTABXANASI

**BAKİ  
ŞİRVANNƏŞR  
2003**

Redaktor  
**Anar İsabəyli**

Rəssamı  
**Ədalət**

### **İbrahim Yusifoğlu**

Azərbaycan Vətənimdir. Şerlər və poemə.  
Bakı, Şirvannəşr, 2003.  
96 səh.

83.3. Az(2)

054

© İ. Yusifoğlu, 2003.

Ünvan: Bakı - AZ 1021, Badamdar şos. 77.  
Tel.: 92-92-27, 92-93-72, 34-70-94, 850 (316-23-40).

### **NAŞİRDƏN**

Şair İbrahim Yusifoğluyla məni "Cih-Cih" uşaq qəzeti tanış edib. Onda ki, "Cih-Cih" in səhrətli illəriydi. Azərbaycanın bu ilk özəl uşaq qəzeti 10-12 min nüsxəylə çap edilir, Vətənimizin hər yerinə yayılırdı. Bələ vaxtlarda İbrahim Yusifoğludan məktub aldım. Şərlərini yollamışdı. Onda, səhv eləmirməsə, İbrahim müəllimin yaşı 40-i adlamışdı. Yarım sahifə şəkilli, rəsmli şerlərinə yer ayırdıq. "Cih-Cih" qanadlandı Naxçıvana. Sonralar İ. Yusifoğluyla əyani tanış olanda dedi ki, məni heç ilk kitabım nəşr ediləndə bu qədər təbrik edən olmamışdı. Bütün Şərur "Cih-Cih" i oxumuşdu.

Bu gün artıq İbrahim Yusifoğlu 50 yaşına yetişib, özü kimi qələmni də püxtalşmış, yetkinlaşmış. Bu illər ərzində onun şer, nəşr, publisistika sahəsində neçə-neçə kitabını nəşr etmişik.

İbrahim Yusifoğlunun ayağı sayalı olub. Ondan sonra qapımızı İlyas Fərəməzoğlu, Vagif Məmmədov, Vagif Əsrar, Asim Yadigar, Aləmzər Sadıqqızı, Xoşqədəm Elxəş, Səyyad Əzizəoğlu, Allahverdi Aqıl, Ədalət Kərimli, Hüseyn Bağyroğlu, Nafilə Abuzərli, Elxan Yurdoğlu, Aydin Əliyev, Mirəhməd Seyidsoy, Nahid Vüqarlı, İlqar Qulubəyli, Leyla Qasımovaya, Vasif Çörəkçi, Sabina Əlinçəli döyüb.

Bəli, Naxçıvan ədəbi qüvvələri məhz İbrahim Yusifoğlu dan sonra "Şirvannəşr"ə üz tutub desək, yanılmarıq. İbrahim Yusifoğlu isə hər seydən əvvəl şair-pedaqoqdu. Onun qələmindən çıxan misraların canı isə Vətən məhəbbətidir. Onun Vətən sevgisi də hər seydən uca və alıdır:

Yer üzündə bir diyar var,  
Çox gözəldi burda hər yan.

Ürəkləri ovsunlayar  
Ana yurdum Azərbaycan.

Bu Vətənin Kürü var, Arazi var, bir də şairin uşaqlığının-gəncliyinin yol yoldaşı Arpaçayı... Arpaçay isə bu gün Ermanistan adlanan qədim Azərbaycan torpaqlarından axıb-gəlir. Baxmayaraq ki, onun yoluna-rizinə bənd atıb, bərə salırlar:

Ancaq baxmir sədlərə,  
Coşub-daşır yazda çay.  
Şərurda dönür mavi  
"Gümüşgöl"ə Arpaçay.

İ.Yusifoğlu şerlərinin mayası Vətənin, el-obanın pərvanəsi olan poetik fikirlərdən yoğrulub. Şairin qəhrəmanları – böyüdüyü balaları, dərs dediyi şagirdləri, bir də "nə-nə-baba" deyən nəvələr, nəticələrdi.

Bu gün yarı yaşına yetişən şairin əsərləri sabaha – nəvənəticələrimizə bizim günlərin söz-söhbətinə aparır. O söz-söhbət kİ, sabah inanıram ki, onun həsrətini çəkəcəklər. Aşağıda misal götürdiyim iki şer fikrimə tutarlı əsasdır:

Alma bağları bu il  
Ağ dona bələnibdir.  
Budaqlara elə bil  
Ulduzlar əlnibdir.  
(“Alma”)

Yaxın gəl, bir şana bax,  
Bu baldı, bala, baldı.  
Çəkilib gül-çiçəkdən,  
Söz yoxdu, bala... baldı.  
(“Bal”)

Sizi bu şerləri oxuyub, düşünməyə vadər edən şairə uğurlar arzulayır və deyirik, 50 yaşıñ mübarək!

## AZƏRBAYCAN VƏTƏNİMDİR



Tarlalara həyat verən  
Araz mənim, Kür mənimdir.  
Müstəqil günlər yaşayışan  
Azərbaycan Vətənimdir.

## AZƏRBAYCAN VƏTƏNİMİR

Yer üzündə bir diyar var,  
Çox gözəldi burda hər yan.  
Ürəkləri ovsunlayar  
Ana yurdum Azərbaycan.

Hamı bilir çox uludu,  
Çox qədimdi onun yaşı.  
Açılmayan sərr doludu,  
Qobustanın hər bir daşı.

Füsunkardı payız, qışı,  
Üzə gülür güllü yazı.  
Qüdrətlidi gur yağışı,  
Coşub-daşır Kür, Arazi.

Bakı canı, saf qanıdı,  
Yayılibdi şöhrət-şanı.  
Bir cüt qoşa qanadıdı  
Qarabağı, Naxçıvanı.

Təbiətdə möcüzədir,  
Mavi Göygöl, Maralgölü.  
Halal zehmət mənbəyidir  
Muğan düzü, Ceyrançöllü.

Üzeyir bəy neçə-neçə  
Ölməz əsər bəstələyib.

Bülbülün hər zənguləsi  
Ürəklərə nur ələyib.

Saz havası gur səslənir  
Həm Şirvanda, həm Aranda.  
Hər fəsildə tər bəslənir,  
Sarı limon Lənkəranda.

Tarlalara həyat verən  
Araz mənim, Kür mənimdir.  
Müstəqil günlər yaşıyan  
Azərbaycan Vətənimdir.

## NAXÇIVANAM

Qoca Şərqi qapısında  
Dayanmışam, Naxçıvanam.  
Yarandığım əzəl gündən  
Odlar yurdu olmuş anam!

Sinə gerib düşmənlərin  
Od püşküren davasına.  
Vüqarımı məlhəm qoydum  
İgidlərin yarasına.

Sinəm üstə əsrlərin  
Silinməyən izi vardır.  
Qucağında Əcəmidən  
Abidələr yadigarıdır.

Xan Arazım, Arpaçayım  
Dastanıdı aşıqların.

Tükənmeyən duz dağları  
Nemetidi bu diyarın.

Söz açıblar "Sirab"ımdan,  
"Badamlı"mdan – çox varımdan.  
Övladlarım gileyənmir  
Boranımdan, baharımdan.

Göz gəzdirib fesillərde  
Dağlarımı salın nəzər.  
Görərsiniz gözəl kəklik  
Daşdan-daşa necə səkər.

Bağlarımı seyr edənlər  
Görərlər ki, nələrim var.  
Alma, heyva, sarı limon,  
Pardaxlanıb gülöyşə nar.

Yaylağımda sərin bulaq,  
Min naxışlı çəmənim var.  
Novruz günü dost-tanışa  
Paylamağa səmenim var.

Xan Arazdan su çekilir  
Cadarlaşmış Böyükdüzə.  
Məktəblilər səy gösterir  
Yollar boyu çınar düzə.

Arpaçayı! Nə gizlədim,  
İncimişdim mən də ondan.  
Ancaq gördüm günahsızdı,  
Çox uzaqdı nahaq qandan.

Böhtanlamış zaman onu,  
Dözəmmədi, coşdu-daşdı.  
Bulandırı saf suyunu,  
Başımıza oyun açdı.

Arpaçayıñ üzerinde  
Min hünərlə tikildi bənd.  
Dəyişdi öz simasını  
Şərurumda çox oba, kənd.

Naxçıvanam!  
Müstəqillik günəşidir  
Üzərimə nur əleyən..  
Gündən-güne çiçəklənen  
Mən gözəllik məskəniyəm.

Övladlarım gülərzüzlü,  
Şən nəğməli, azad səslə.  
Qucağımda bəsləyirəm  
Gələcəyə gedən nəslil!

## KƏNDİMİZ

Dağlar qoynunda  
Bir kəndimiz var.  
Onu görənlər  
Heyran qalırlar.

Gözəl yaradıb  
Tanrı bu kəndi.  
Adamları da  
Zəhmətsevəndi.

Gündüzler güneş  
Şəfəq əleyir.  
Gecə ay, ulduz  
Nura bələyir.

Yazda bulaqlar  
Coşub çağlıyır.  
Dağ çayı daşib  
Yolu bağlayır.

Yayda şəhərdən  
Qonaqlar gelir.  
Çadırlar qurub  
Burda dincəlir.

Çobanlar düzə  
Yayır sürünen.  
Balıqlar gölə  
Qoyur kürünü.

Köçəri quşlar  
Qayıdır gelir.  
Qazlar, ördəklər  
Bala bəsləyir.

Babalar hər cür  
İş bacarındı.  
Nənələr kövrək  
Layla çalandı.

Dağların başı  
Çənsiz olmayırlı.

Yemişan, zirinc  
Barsız olmayırlı.

Boldu alması,  
Heyvası, nari.  
Yaman boy atıb  
Qoz ağacları.

Təpələr, düzələr  
Nərgiz, lalədi.  
Dağ zanbaqları  
Gül piyalədi.

Uşaqlar burda  
Çox mehribandı.  
Gözəl oxumaq  
Şərefdi, şəndi.

Çox etirliidi  
Nanə, yarpızı.  
Bal tək şirində  
Qovun, qarpızı.

Əger astaca  
Qalıksan bu dağı,  
Dərərsən çoxlu  
Quzuqlağı.

## ARPAÇAY

Azərbaycan elli  
Çox geniş, ulu olub.  
Bərəketli çölləri,  
Çayları sulu olub.

Hayif, böyük yurdumuz  
Köksündən yaralanıb.  
Xəyanətlər üzündən  
Neçə yol paralanıb.

Qədim, doğma el-oba  
Yad əllerde qalıbdı.  
Dərd gəlib dərd üstünə,  
Torpağı azalıbdı.

Arpaçay da mənbəyi  
Alır o dağ, dərədən.  
Bulaqları gur olan  
Soğanlı, Bətdərədən.

Neçə yerdə bu çayın  
Önünə sədd çəkirlər.  
Zəhərli tunellərə  
Akarın dəyişirler.

Ancaq baxmir sədlərə,  
Coşub-daşır yazda çay.  
Şərurda dönür mavi  
"Gümüşgöl"ə Arpaçay.

Uşaqlar çox sevirlər  
Bu coşgun, həlim çayı.  
Sahilində dincəlir  
Hər ili qızmar yayı.

"Gümüşgöl" ün suları  
Can verir çölə, düzə.  
Tarlaların bol vari  
Sevinc getirir üzə.

Su həsrətli düzlərə  
Axıb dolsun Arpaçay!  
İlin bütün günləri  
Axar olsun Arpaçay!

## ARPAÇAYIN UŞAQLARI

Dilləri şən nəğməli,  
Səsləri gur səslidir.  
Gül açıb arzuları,  
Xoşbəxt günler nəslidir.

Çay kənarı gözəldir,  
Vaxtları ötmür hədər.  
Sevinc, şəqlik əzəldir,  
Görməyirlər qəm, kədər.

Təpələrin, dağların,  
Dolaşırlar qasında.  
El-obaya bağlanır  
Onlar uşaq yaşında.

Hər birisi çevikdir,  
Hər birisi ağıllı.  
Sinələri şerli,  
Əfsanəli, nağıllı.

Arpaçay sahilinde  
Uşaqlar boy atırlar,  
Ömrün pöhə ilində  
Arzulara çatırlar.

### TUNELDƏN

Əzəmətli dağların  
Daş köksünü yardımalar.  
Arpaçay axşın deyə,  
Uzun tunel saldılar.

Sular burda sürəti  
Alırlar sanki yeldən.  
Bircə anın içində  
Axıb keçir tuneldən.

### ARPAÇAYIN SELLƏRİ

Çayın sahilindədir  
Saragilin evləri.  
Su daşıyır güllərə,  
Yorulmayırlı əlləri.  
Bir mahni haray kimi  
Dolaşsa da elli, rə  
Saranı qorxutmayır  
Arpaçayıñ selləri.

### ARPAÇAY SAHİLİNDE

Arpaçay sahilində  
Yaşıl tala qoruqdu.  
Qoynundakı meyvəsi  
Çiyəlekdi, moruqdu.

Ay uşaqlar, tez olun,  
Başlayağın halaya.  
Götürün heybənizi  
Yollanağın talaya.

Çaydan keçə bilmərik,  
Suyu yaman sərndi.  
Gelin körpüdən keçək,  
Arpaçayı dərindi.

Qoruqcu əminin də  
İcazəsin alağın.  
Çiyələyin, moruğun  
Dadına da baxağın.  
Sərin düşən vaxtacan  
Biz qoruqda qalağın.

### ARPAÇAYA GEDƏN YOL

Təpələrin, dağların  
Bellərində kəmərdi.  
İllərin gur selinə  
Dözerək, sine gərdi.  
Buludlarla görüşə,

Dumanda, çəndə itər.  
Yarı yolda tükenməz,  
Dərədə-düzdə biter.  
İlin bütün çağında  
Gülü bol, çiçəyi bol.  
Qələbləri ovsunlayar  
Arpaçaya gedən yol.

### ƏRİNDİ

Çayın qarşısın kəsib,  
Uşaqlar daş düzdülər.  
Sonra onlar həvəslə  
Göllərində üzdülər.  
İlkin durdu sahildə,  
Nə danışdı, nə dindi.  
Uşaqlar sesləyəndə  
Dedi ki, göl dərində.  
Sonra el vurub suya  
Söylədi, su sərində.  
Uşaqlar bilirdi, göl  
Nə dərin, nə sərində,  
Ancaq İlkin köynəyin  
Soyunmağa ərində.

### DAĞ HAVASI

Şəhərə gəlib  
Xanımzər nənə.  
Qovuşub yenə  
Gül nəvəsinə.

43411

Üzündən öpür,  
Doydum demeyir.  
Gözündən öpür,  
Doydum demeyir.  
Ancaq arabır  
Nəsə söyləyir:  
– Sınıxib nəvəm, –  
Giley eyləyir.  
Deyir: – Toğrulum  
Getsin yaylağa,  
Qovuşsun o da  
Yurda, oylağa.  
Toğrul nəvəmin  
Dağ davasıdı.  
Suyu, çörəyi  
Dağ havasıdı.

Toğrul nənəylə  
Gəlib yaylağa,  
Heyran qalıbdır  
Dərəyə, dağa.  
Nərgiz, lalədən  
Dəstə bağlayır.  
İçdikcə bulaq  
Coşub, çägləyir.  
Yaşıl çəməndən  
Göbelək dərir,  
Kəkotu yiğib,  
Günəşə sərir.  
Minir kəhərə,  
Gəzir obanı.  
Axtarır, tapır

Dostu çobanı.  
Sürür otlağă  
Qoyun, quzunu.  
Sal daşlar üstə  
Səpir duzunu.  
Hava qaralcaq  
Geyir kürkünü.  
Çıxarıb yaddan  
İsti, bürkünü.  
Hər ne istəyir  
Nənəyə deyir.  
Baldan, qaymaqdan  
Doyunca yeyir.  
Nənəsi baxıb  
Sevinir yaman.  
Mehriban səsle  
Deyir bu zaman:  
– Mənim nəvəmin  
Dağ davasıdı,  
Suyu, çörəyi  
Dağ havasıdı!

## BURA PAYTAXT BAKIDI

Gözlərim qan ağlayır,  
Sinəmi qəm dağlayır,  
Gelə bilmirəm, Bakı,  
Yolu fəlek bağlayır!

Bakı hər vaxt Bakıdı,  
Şəhərlərin pakıdır...

Qolun qurusun, fələk,  
Bura paytaxt Bakıdı.

Unum keçmir ələkdən,  
Baş açmırəm kələkdən.  
Hər şey gözləmək olar  
Belə qanlı fələkdən!

Dilimdəki ağıdı,  
Köksumdə qəm dağıdı.  
Bakiya qoşun yeridən,  
Xilaskar yox, yağıdı!

Sinəm polad sacımdı,  
Millət qeyrət tacımdı.  
“Oğull!” deyib saç yolan,  
Bacı mənim bacımdı!

Qurban olum gəlinə,  
Bir görmədim ərinə.  
Məzarda da qovuşdu  
Qaragözlü ərinə!

Qardaşım yaralıdı,  
Ürəyi paralıdı.  
Yolum yoxdur getməyə,  
Şərurum aralıdı!..

## MEŞƏDƏ

Uşaqlarla toplasib  
Biz meşəyə gelmişik.  
Yollar boyu çiyelək,  
Bol göbelək dərmişik.

Doymayıraq quşların  
Cəh-cəheli səsindən.  
Onları xilas etdik  
Ovçunun tələsindən.

Bizi görcək, ağaca  
Dirmaşdırılar dələlər.  
Cüyürleri səslədik,  
Bize sarı gələlər.

Başımızın üstüce  
Dolaşanlar teşədi.  
Onlar burda yaşıyır,  
Axi bura meşədi.

Meşəbəyi özünə  
Koma tikib taxtadan.  
Qişda quşlar, heyvanlar  
Qorunurlar şaxtadan.

Hamımızı bir anda  
Qeribə heyvət aldı.  
Duruşundan tanıdıq,  
Bize baxan maraldı.

Axşamacan meşənin  
Her yanını dolaşdıq.  
Xoş ovqatla hamımız  
Meşəylə sağollaşdıq.

## 20 YANVAR GÜNÜ

20 Yanvar günü  
Saçımıza dən ələdi.  
Bakıdakı qansız ordu,  
Kimi gördü, güllelədi.

Dağ çekildi sinəmizə,  
Dünya belə dağ görməyib!  
Kim qoşulub haqq səsinə,  
Öz canını sağ görməyib!

Qan edibler gecə yarı,  
Nə vecinə özgə, yadın.  
Dəhşətə bax, ulu Tanrı,  
Güllelənib uşaq, qadın!

Haqq səsinə səs qatanlar  
Səhv addımlar atmayıblar.  
Evlərinə can atanlar  
Qapısına çatmayıblar.

... Necə tutum tox özümü,  
Elimin matəm çağıdır...  
Deyə bilmərəm sözümüz,  
Dilimdəki qəm, ağıdı.

## SAĞALMAZ BALA DAĞI

1990-ci il, 20 Yanvar günü,  
Ermenilər topalarla  
Sədərəyi vurdular.  
Neçə günahsız adam  
Əlil, şəhid oldular.

Topların qəlpələri  
Yaraladı dağ-daşı.  
Al qanına bələdi  
Elvin, Malik qardaşı.

Onlar döndü bir anda  
Əkil-Bəkil quşuna.  
Məzarları başında  
Layla çalır bir ana:

– Tutubdu qala dağı,  
Kəməndə sala dağı.  
Nə yara var, sağalar,  
Sağalmaz bala dağı.

Eşidin, bu qəmlı səs  
Bir ananın səsidi.  
Bu qəm-kədər, bu nələ  
Dünyamızın bəsidi.

Deyir: – Topdan, raketdən  
Düşmənlər od əledi.  
Elvinle Malikimi  
Al qanına bələdi!


Bir cüt qönçə idilər,  
Pardaxlanıb açmadı.  
Onlar top qəlpəsindən  
Yayınmadı, qaçmadı.

Yağıların əliyle  
Odlanıb, torpaq yandı.  
Mənim bir cüt balam da  
Öz qanına boyandı!

Qatillər, şəhidlərin  
Bəs nə idi günahı?  
Sizi gorsuz qoyacaq  
Anaların qəm, ahi!

Bilin, bəd niyyətiniz,  
Gözünüzdə qalacaq.  
Tanrıım özüm bilirəm,  
Sizdən qisas alacaq.

... Dörd yanı boldu dağlar...  
Üstünüz koldu, dağlar...  
Sizi ürekdən sevən  
Körpələr öldü, dağlar..



## QOÇAQ QIZDIR İLKANƏ



*Evi də süpürmüşəm,  
Yorulmamışam yenə.  
Görənlər deyir mənə,  
Qoçaq qızdır İlkanə.*

## QOÇAQ QIZDIR İLKANƏ

Nənəm deyir: – Bağçadan  
Dər əvelik, dər nanə.  
Dadlı dovğa bişirək,  
Günortaya, İlkanə.

Babam deyir: – Güllərə  
Gel su səpək, olsun nəm.  
Susəpəni mən tutum,  
Sən su daşı, İlkanə.

Boz Toplanla ağ Məstan  
Nə istəyir, görün nə?  
– Axı səhərdən acıq,  
Bizi yedirt, İlkanə.

Evi də süpürmişəm,  
Yorulmamışam yenə.  
Görənlər deyir mənə:  
– Qoçaq qızdır İlkanə.

## FUTBOLÇU, TOPÇU, GOPÇU

Bizim bu Araz bala  
Bir azcana gopçudu.  
Bir azca futbolçudu,  
Bir balaca topçudu.

Bu gopçu futbolçunun  
Alabəzək topu var.  
Bu futbolçu topçunun  
Uzunlülə topu var.

Topu vurcaq qapıya,  
Çığırır ki, "qoldu, qol!".  
Topsa keçmir qapıdan,  
Hamı gülür, soldu, sol!

Quşları hey səsləyir,  
Tez həyətə səpir dən.  
Topuya atəş açır,  
Od çıxmır lüləsindən.

Siz bir baxın Araza,  
Ela deyir topçudu,  
Çox güclü futbolçudu.  
Ancaq hamı bilir ki,  
Bir balaca gopçudu.

## İSLAM DAHA YEKƏLIB

İslam daha yekəlib,  
Boyu çatır partaya.  
İslam bir az kökəlib,  
Güçü çatır çantaya.  
Barmaqları bərk tutur  
Karandaşı, qələmi.  
Şəkil çəkir, bilməyir,  
Dovşandımı, dələmi.

Səhər, günorta, axşam  
Özü yeyir yeməyi.  
Yamanca çox xoşlayır  
İslam şer deməyi.  
Səliqəli geyinir,  
Fikir verir özünə.  
Hər yerdə böyükərin  
Əməl edir sözünə.  
İslam daha yekəlib,  
Əzizlənir hey adı.  
Dərslərindən aldı  
Qiymətləri əladı.  
– İslam daha yekəlib,  
İslam bir az kökəlib, –  
Bele söyləyir hamı.  
Ağıllı olduğundan  
Hamı sevir İslami.

## DÜŞ GƏL YERƏ, GÜLƏŞƏK

Araz deyir: – Ay Günəş,  
İşığın aşib-dasıır.  
Sənə baxa bilmirəm,  
Gözlərim bərk qamaşır.

Qaçıb çıxmışan göye,  
Çiğallığından el çek.  
Əger məndən qorxmursan,  
Düş gəl yerə, güləşək!

## TƏNBƏL OLMAQ İSTƏMİRƏM

Günortanın istisi  
Yeri yandırır yaman.  
Oynadığın ta bəsdi,  
Gel, indi də yat, Şaman.

Şaman deyir: – Ay nənə,  
Məni səhər oyatdin.  
Çox yatan tənbəl olar, –  
Deyib hələ söz atdın.

Tezce qalxdım yataqdan,  
Baxdım sənin sözünə.  
Nənə, tənbəl adını  
Götürmürəm özümə.

## AYDANIN CAVABLARI

– Aydan, nə vaxt  
Açırlaş,  
Yanağına  
Qonur jalə?  
– Yazda.

– Aşıq əmi  
Hey səs salır,  
Mahniları  
Nədə çalır?  
– Sazda.

– Zümrüdməni  
Güllü çaydan  
Harda edir,  
Söylə, Aydan?  
– Qazda.

## AYNA

Bu şirindil, gül bala,  
Mehriban qız Aynadı.  
Əlləriylə tutduğu  
Balaca bir aynadı.  
Ayna aynaya baxcaq,  
Qanı yaman qaynadı.  
Aynadakı qız ilə  
Deyib-gülüb, oynadı.

## AYTƏNƏM

– Boynubükük bitən gül,  
Nə olubdu, qəmlisən.  
Ağlayırsan elə bil,  
Ləçəkləri nəmlisən.

Səndən şer bilirəm,  
Mənə öyrədib nənəm.  
Tanımadın sən məni? –  
Səni sevən Aytənəm!

## KÜSÜBDÜR

İslama bax, İslama,  
Qaşlarını çatıbdi.  
Bütün oyuncaqları  
Döşemeye atıbdi.

İslamın ad gününə  
Köynək alıb dayısı.  
Ancaq heç nə almayıb,  
Çox sevdiyi ayısı.

Bu şəkilli kitabı  
Getiribdi emisi.  
Ona heç nə almayıb,  
Bax, yelkenli gəmisi.

Xəsis dovşan, eşit, bil,  
İslam sevir bibini.  
Qoz-badamla doldurub  
Köynəyinin cibini.

Alma, armud gətirib  
Bağından da babası.  
Evin kündündən baxır  
Dəhrə, beli, yabası.

Doymaq olmur nənənin  
Plovunun dadından.  
Şir də hədiyyə vermir  
Oyuncaqlar adından.

Ona görə də İslam  
Qaşlarını çatıbdi.  
Oyuncaq dostlarını  
Bir-birinə qatıbdi.

## EHTİYATLA GƏZ

Araz eli cibində  
Bostanda saymaz gəzir.  
Şamamanın, qovunun  
Tağlarını hey əzir.

Babası görcək bunu  
Söyləyir ki, ay Araz,  
Gəzən zaman bostanı  
Ehtiyatlı ol bir az!

Şamamanın tağları  
Ayaqlansa, solurlar.  
Bu girdə şamamalar,  
Bil, etirsiz olurlar.

Zədələnmiş xiyarın  
Kolunun yox əlacı.  
Lap körpəcə xiyarlar  
Yeyilmir, olur acı!

Əzilən yemişlərin  
Yetmək olmur dadına.  
Sanki qara su hopur,  
Qovunun bal dadına.

Tağdan hər nə istəsən,  
Gerek yavaş üzəsən.  
Araz, gərek bostanı  
Ehtiyatla gəzəsən!

### BABA VƏ AYNUR

Aynur babaya  
Suallar verir.  
Baba da deyir  
Cavabı bir-bir:

- Dağların güzel  
Anı haçandır?
- Ceyran yanında  
Cüyür qaçanda.
- Dünyanın təmiz  
Anı haçandır?
- Mavi səmadan  
Ay nur saçanda.
- ... Ömrünün əziz  
Anı haçandır?
- Qapımı nəvəm  
Aynur açanda.

### ƏNCİR ÇATIR ARAZA

Baba deyir: – Alça var,  
Kim yeyirse, tez desin.  
Araz deyir: – Alçanı  
İllkin dostumuz yesin.

Baba deyir: – Gilasa  
Buyurun, qonaq olun.  
Araz deyir: – Gilasdan  
Xoşu gəlir Toğrulun.

Baba deyir: – Ənciri  
Bəs hansı balam yesin?  
Araz deyir: – Onu da  
Axıra qalan yesin.

### SÖZÜ YERƏ SALMADIM

Qoynu dolu alma görcək  
Baba işi anladı.  
İcazəsiz iş üstündə  
Arazı bərk danladı.

Araz dedi: – Babacan,  
Ağaclarla çıxmadım.  
Heç bir kəsdən gizləcə  
Almaları yiğmadım!

Bağban əmi soruşdu,  
Dedim Arazdı adım.

Dedi: – Araz, alma dər,  
Sözü yerə salmadım!

## GÖY YERƏ ZƏNG EYLƏYİR

Hava yaman tutulub,  
Şimşek hay-küy eyləyir.  
Topa-topa buludlar  
Yerə yağış əleyir.  
Baxıb yağan yağışa,  
Uşaqlar söz söyləyir;  
İlkin deyir: – Bu yağış  
Yeri lap dəng eyleyir.  
Toğrul deyir: – Damcılar,  
Bax, Yerlə cəng eyleyir.  
İslam deyir: – Uşaqlar,  
Göy Yerə zəng eyləyir.

## BİRİNCİLƏR

1986-ci ildə ilk dəfə altı yaşında biri  
sinfə gedən qızım İlkanənin və si-  
nif yoldaşlarının şərqi.

Bu gün sinəmizə  
sığmayıır ürek,  
Ay kimi aləmə  
ışıl saçırıq.  
Bilik zirvəsinə  
alpinistlər tek  
Altı yaşımızdan  
yollar açırıq.

Biz kövrək baxışı  
çiçək balalar,  
Çox qəti addımlar  
atacağıq.  
Uzaq ulduzlara –  
qalaktikaya  
Elmlə, hünərlə  
tez çatacağıq.  
  
Qaynar bulaq kimi  
hər vaxt daşacaq,  
Anaya, Vətənə  
məhəbbətimiz.  
Sığmayıib sinəyə,  
coşub-aşacaq  
Doğma el-obaya  
sədaqətimiz.

Hər fikri, hər sözü  
müəllimlərin  
Bizlərə həyatda  
dərs olacaqdır.  
On bir qış, baharı  
məktəb illərin  
Hər anı yaddaşda  
yaşayacaqdır.

Bu gün sinəmizə  
sığmayıır ürek,  
Ay kimi aləmə  
ışıl saçırıq.

Bilik zirvesine  
alpinistler tek  
Altı yaşımdan  
yollar açırıq.

### ÇAYIR

Baba yeri bellədi,  
İki kərdi qayırdı.  
Torpaqdakı otları  
Kərdilərdən ayırdı.  
Araz bu vaxt otların  
Üstə torpaq yayırdı.  
Bu işini babaya  
Hələ kömək sayırdı.  
Babası görçək onu  
Tezce işdən ayırdı.  
Dedi:— Otların yeri  
Bostan deyil, bayırı.  
Bürüyər düz-dünyanı,  
Araz, bunlar çayırdı.

### YEYİNDİ

Bizim Nane balamız  
Hər bir işdə yeyindi.  
Məktəbdən gələn kimi  
Ev donunu geyindi.  
Həvəsle paltar yuyur,  
Su tökdüyü seyindi.  
Gördüyü işlər üçün

Nə söz dedi, nə dindi,  
Nə bircə yol deyindi.

### BULAQ

Dağların etəyində  
İnci sulu bulaq var.  
Bulağın gözündə də  
Bitib yabanı otlar.

Bir-bir yoldum otları,  
Sandım, bulaq ağlayır.  
Baxdım, fərəh-sevincdən  
Bulaq coşub-çağlayır.

Bulağın buz suyundan  
İçəmmədim, dayandım.  
Ancaq ayna suyunda  
Şıgallandım, darandım.

### ÇAYDAN

Qazın üstündə çaydan  
Özünü bərk saxladı.  
Alovlar qəzəblənib  
Onu yaman dağladı.  
Yazıq çaydan özməyib,  
Hönkür-hönkür ağladı.

## İLKİN

Bizim İlkinin  
Ad günü idi.  
Bibisi güllü  
Köynək getirdi.  
Şəkilli kitab  
Aldı dayısı,  
Vardı pələngi,  
Vardı ayısı.  
“Tüfəng” gətirdi  
Əmisi ona,  
Dedi: “Gedərsən  
Ceyran ovuna”.  
Tez dedi İlkin:  
– Kitab alıbdı  
Atam Heyrana,  
Orda yazıqlar,  
Güllə atmayıñ  
Cüyür, ceyrana.

## NAĞILDI

Nənəsi şirin-şirin  
Araza nağıl deyir.  
Çırdan gecə yatmayıñ,  
Durub qayğanaq yeyir.  
Aldadıl acgöz divi,  
Hələ çayda boğdurub.  
Odun yiğmaq səfərin  
Uğurla başa vurub.

Nənə deyir: “Bax, Araz,  
Yat ki, yuxusuz olma,  
Tez böyü ki, həyatda  
Çırtdandan geri qalma”.  
Araz güldü bu ara,  
Yuxusu da dağıldı.  
Dedi: “Bilirəm, nənə,  
Dediklərin nağıldı”.

## BƏNÖVŞƏ

Qorxmur qardan, soyuqdan,  
Qorxmur qazdan, toyuqdan.  
Dolaşır hey bağçada,  
Noğul gəzir taxçada.  
Bir az kövrək, küsəndi,  
Bacılığı Süsəndi.  
Yenə boynunu əyib,  
Kimsə xətrinə dəyib.  
Dilə tutur nənəsi,  
Çox mehribandır səsi:  
– Kim nə dedi, incidin,  
Bircə danış, bircə din.  
Kömək elə, gəl işə  
Gəl, Bənövşə, Bənövşə,  
Gül, Bənövşə, Bənövşə!

## AĞLAYAN GÜLLƏR

Güllərə bax, güllərə,  
Güllər baxır güllərə.  
Deyir, güller gecədən  
Yamanca qorxubdular.  
Doyunca ağlayıblar,  
Baxın, göz yaşlarını  
Ləçəklər saxlayıblar.

## GÜNƏBAXAN

Günəbaxan, günəbaxan,  
Ay özünü günə yaxan.  
Quşlar səni dənləyəcək,  
Açıq qalıb axı yaxan.

## AY HANI

Doluxsunub ağlayır,  
Behruz ovunmaq bilmir.  
Yanağına axışan  
Göz yaşlarını silmir.  
Deyir: – Yeyib yeməyi,  
İçən kimi çayımı,  
Baxdım, göydə tapmadım  
Mən dünənki ayımı.  
Nənə, mənim ayımı  
Kim bu güne salıbdı,  
Qarpız boyda ayımdan  
Birce dilim qalıbdı.

Bilirəm ki, günahkar  
O bostançı Nəsibdi.  
Ayımı qarpız bilib,  
Dilimləyib kəsibdi.

## ÇIRAQ

Çıraq yanır bayaqdan,  
İşığını az salır.  
Nəsə olub çıraqa,  
Yamancana sozalır.  
İlkin dedi: – Bilirəm  
Əlacını çox asan,  
Gərək onun astaca  
Qulağını burasan.

## İNCƏDİ

Mənim Nanə balamın  
Dişləri çox incədi.  
Bilirsiniz, uşaqlar,  
Bunun səbəbi nədi?  
Nanə bala bu yayı  
Dişlərini dişədi,  
Nənəsi nə söylədi,  
Nanə onu elədi.  
Durub yükün öündə  
Söylədi: – Sığan bacı,  
Bax, mənim dişlərimin  
Sənə qalır elacı.  
Al kötük dişlərimi,

Pay göndərirəm sənə.  
Sənsə incə dışindən  
Hədiyyə eyle mənə.  
Siçan yaman xoşlanıb  
Nanənin bu işindən,  
Alıb kötük dişini,  
Verib incə dışindən.

### ÇATMADI

Xaver nənə nağıl deyir,  
Nəvələri dinləyir.  
Göydən almalar düşür,  
Hər biri mürəğüləyir.

Şirin-şirin yatdırılar,  
Bircə Nane yatmadı.  
Dedi: – Nənəm payladı,  
Menə yuxu çatmadı.

### QAQAŞ BELƏ QAQAŞDI

Altı gözəl bacının  
Qardaşı tek Qaqaşdı.  
Gözleri qapqaradı,  
Qaşları çatma qaşdı.

Bağçanı “suvarı” o,  
Üst-başı təmiz yaşıdı.  
Budaqdan alma dərdi,  
Yedi, dişi qamaşdı.

Qazanda süd bişirdi,  
Birdən qaynadı, daşdı.  
Bilmədi ki, nə etsin,  
Qaqaş çəşdi, nə çəşdi.

Məktəbə getmir hələ,  
Yaşı hələ dörd yaşıdı.  
Çoxlu şərlər bilir,  
Qaqaş belə Qaqaşdı.

### BALACABOY QULU

Bu armud ağacının  
Yaşı çoxdur, uludur.  
Budaqlarda meyvəsi  
Yetişibdir, suludur.  
Altdan armuda baxan  
Balacaboy Quludur.

### POLİS ƏMI

Polis əmiyə baxın,  
Hamı keçiddən keçir,  
Tekcə yolda o qalır.  
Küçənin ortasında  
Özü də ki, fit çalır...

## SƏLİM BABA

Səlim baba atlanıb,  
Əlindədi tatarı.  
Çiynindədi aynalı,  
Belindədi qatarı.

Tatarını yelləcək,  
Cilovu tez boşlayır.  
Kəhər at birçə anda,  
Qaçışına başlayır.

Yaşıl obalardakı  
Sürülərə baş çekir.  
Hərdən bir ağız oxur,  
Elə bil kəklək səkir.

Buz bulağın başında  
Həvəslə süfrə sərir.  
Hələ nəvələrinə  
Lalə, nərgiz də dərir.

Yorulmaq nədi bilməz  
Ömrün ahil çağında.  
Dözməz yadlar atlana  
Obasında, dağında.

Baxın, yene atlanıb,  
Əlindədi tatarı.  
Çiynindədi aynalı,  
Belindədi qatarı.

## NƏNƏMİN SANDIĞI VAR

Zəhra nənənin  
Bir sandığı var.  
İçində her vaxt  
Qoz-badam olar.  
Əgər kim sözün  
Düzünü desə,  
İşində ona  
Kömək eylesə,  
Vaxtında yatsa,  
Vaxtında dursa,  
Kim öz gününü  
Maraqlı qursa,  
Bağçadan nağıl,  
Şer getirse,  
Məktəbdən çoxlu  
"Beş"lər getirse,  
Zəhra nənə tez  
Sandığı açar,  
Nəvələrinə  
Qoz, badam paylar.

## DİLİNƏ PAY ÇIXAN QIZ

Dişləriyle dilini  
Urfanə bərk sıxıbdır.  
Deyir: – Bir bax, ay nənə,  
Dilimə pay çıxıbdir.

Nənə deyir: – Urfanə,  
Nə sizilda, nə ağla.

Səbəbinə söyləyim,  
Yadında yaxşı saxla.

İlkanənin, İlkinin  
Noğul payın yeyirsən.  
Qoz, findiği sındırıb,  
Siz yemeyin, deyirsən.

Hələ körpə Nanənin  
İçirsen süd payını.  
Qoymayırsan Sahilə  
İçə şirinçayını.

Küsdürmüsən Günayı,  
Qutabını almadı.  
Qırmızı almalarдан  
Turala pay qalmadı.

Ancaq özün yeyirsən,  
Hər ne keçir əlinə.  
Özgə payı yeyenin,  
Bax, pay çıxar dilinə.

### ŞİRİN QIZDIR RƏVA

Çox şirin qızdır  
Balaca Rəva.  
Görcək, el edir  
Ulduza, aya.  
Yaman sevinir  
Şarı şışəndə,

Mətbəxdə qoğal,  
Qutab bişəndə.  
Bağa aparcaq  
Babası onu,  
Tezçə geyinir  
Güllü donunu.  
Budaqdan dərir  
Almanın, narı,  
Rənglərin deyir:  
– Qırmızı, sarı.  
Gülü, çiçəyi,  
Qaçib iyleyir.  
Duzlu, məzəli  
Şer söyləyir.  
Baxışı bənzər  
Nur saçan aya,  
“Şirin qız” deyir  
Hamı Rəvaya!

### LALƏ

Saçları qapqaradı,  
Qaşları ayparadı,  
Bir söz soruşub, dindir,  
Sözləri şıpşırındı.  
Yanaqları qırmızı,  
Kim tanımır bu qızı.  
Kirpiyində jalədi –  
Bu qız bizim Lalədi.

## DƏRMƏYİR

"Uzundraz" Salmanın  
Boyu hədsiz ucadı.  
Şux durmur, əyir yanın  
Hamı deyir, qocadı.

Gülüb uca boyuna,  
Küsdürmüsük Salmanı.  
O da dərməyir bizi  
Budaqlardan almanı.

## BABASINA OXŞAYIR

İlkin çox-çox isteyir  
Tezce yaşa dolmağa.  
Babası kimi qoçaq,  
Zəhmətsevən olmağa.

Səhər tezdən oyanıb  
Quzuları otanır.  
Nənənin həyatində  
Həvəslə odun yarır.

Axşamçağı bağçada  
Gördü, arxdə su vardi.  
Eyləmədi tənbəllik,  
Çiçəkləri suvardı.

Çox razıdı İlkindən  
Qonşuda Şəkər nənə.

Hər işində yetişir  
Qarının köməyinə.

Böyüklərə hörməti  
O, özünə borc sayı.  
Görənlər deyir, İlkin  
Babasına oxşayır.

## ŞƏHƏRƏ YAZILAN MƏKTUB

Bu məktubum çatacaq  
Bakılı qız Zəhraya.  
Bizdən çoxlu salam var  
Sizin evdə hamiya.  
Yaz görək, Məmməd əmi  
Hansı işdə çalışır,  
Kənd müəllimi şəhərə  
Necə dözüb, alışır.  
Getdiyiniz zamandan  
Artıq dönüb ay ile,  
Bizi yada salırı  
Əziz xalam Nailə?  
Bacım deyir, Şəbnəm heç  
Əta-qana dolurmu?  
Məktəbdə qiymətləri  
Yenə "əla" olurmu?  
Natəvanın çox inca,  
Məlahətli var səsi.  
Musiqi dərslərinə  
Çoxalıbmı həvəsi?  
Zəhra xanım, sən özün

Sevirsənmi şəhəri,  
Qəlbini oxşayırmı  
Axşamları, səhəri?!  
Yəqin sən də bağçada  
Dost tapmışan özünə,  
Onların da həmişə  
İnanırsan sözünü.  
Sözüm çıxdur yazmağa,  
Bil, beledir vəziyyət.  
Geniş məktub yazacam  
Özüm yaza biləndə.  
Sən də cavab yazarsan  
Özün yaza biləndə.  
Məktubdakı sözləri  
Mən dedim, atam yazdı.  
Sonda imza eyleyən  
Əziz dostun Arazdı.

### PAŞA

Babasının adını  
Yaşadır nəvə Paşa.  
Nənəsi hey söyləyir:  
– Baban tək yaşa, Paşa.  
Baban keher belində  
Dolaşardı obanı,  
Erməni görəndə o,  
Göründü ac qabanı.  
Bala, vallah, o kişi  
Çox qeyrətli olubdur.  
Bu torpaqdan gör necə

Ermənini qovubdur.  
Tax beline kəmərin,  
Qalx beline kəhərin,  
Aman verme dinsizə,  
İçirt acı zəhərin.  
Bilsin, ruhu şad olsun,  
Yaşayır Məşə Paşa,  
Qeyrətdə, səxavətdə  
Baban tək yaşa, Paşa!

### BABANIN MƏSLƏHƏTİ...

Qonaq gəlibdir  
Şəhərdən Tağı.  
Gəzib, dolaşib  
Bağçanı, bağı.  
Bu günse tezən  
Qalxdı yataqdan,  
Çöreyn yeyib  
Çıxdı otaqdan.  
Otlatmaq üçün  
Çəpiş, quzunu,  
Sürüb apardı  
Tarla uzunu.  
Gördü tarlada  
Yam-yaşıl ot var,  
Dedi, qoy yesin  
Çəpiş, quzular.  
Yaxşı ki, geldi  
Baba bu zaman.  
Görüb bu halı

Vermədi aman.  
Çəpiş, quzunu  
Səslədi bir an,  
Sürdü kənara  
Tez yoncalıqdan.  
Dedi: – Ay Tağı,  
Otarmaq olmaz  
Çəpiş, quzunu  
Yaşıl yoncada,  
Bil, gün uzunu.  
Çox yesə yonca  
Köpə bilərlər,  
Kömek olmása  
Ölə bilərlər.  
Sür, otlasınlar  
Yaşıl çəməndə,  
Göy otlar üstə  
Rahatlan sən də!

### PAŞA GƏLİR XOŞA

Baxmayın siz ondakı  
Bəstə boyə, az yaşa.  
Əlindəki kamani  
Bənzəyir çatma qaşa.  
Onun atlığı oxlar  
Həle dəymeyib daşa.  
Görmeyiblər söz deyə  
Ya utana, ya çasa.  
Ya mənasız söz üstə  
Uşaqlarla dalaşa.

Ya da ki, veyil-veyil  
Küçələri dolaşa.  
Ona görə qızların  
Xoşuna gəlir Paşa!

### YAYLAQDA

Qalxıb yataqdan  
Hər səhər tezdən,  
Çəpiş, quzunu  
Otarıram mən.  
Quzularımın  
Gözləri toxdu,  
Dəcəlliklə də  
işləri yoxdu.  
Çəpişlərimse  
dəcəldi yaman,  
Quzularıma  
Vermirlər aman.  
Qabaqda qaçıb  
Yalı aşırlar,  
Otlamaq üçün  
Buynuzlaşırlar.  
Gedib girirlər  
Tikanlı kola,  
Ha səsleyirəm,  
Çıxmırlar yola.  
Qaçıb çıxırlar  
Uca qayaya,  
Fikir vermirlər  
Haraya, haya.

Nə vaxt günəşin  
Qaşı əyilir,  
Tez çəpişlərim  
Yanıma gelir.  
Səsləri düşür  
Dərəye, dağa,  
Onlar tələsir,  
analarına  
tez qovuşmağa.

## TƏNDİR NİYƏ YANMADI

Xavər nənə  
Təndir çatıb,  
Quru odun,  
Gərme atıb.  
Gurhagurla  
Təndir yanır,  
Odun, gərme  
alovlanması.  
Birdən-birə  
alov söndü,  
Yamancana  
hise döndü.  
Nənə düşdü  
Yaman işə,  
Əlac qaldı  
Uzun şışə.  
Gərmələri  
Kötəkləyir,  
Ətek tutub

Ətəkləyir.  
Hər nə edir,  
Təndir yanmır,  
Tüstüleýir,  
alovlanmır.  
Nənə görür,  
Baxcaq bəri,  
Küflədəki  
Gərmələri.  
Nənə bildi  
bu oyunu,  
Dəmə, Toğrul  
edib bunu.  
İstəyib ki,  
etsin kömək,  
İşləməsin  
Nənəsi tək.  
Gərmələrdən  
atıb o da,  
Atammayıb  
ancaq oda.  
Küflə bu vaxt  
dada çatıb,  
Gərmələri  
ora atıb.  
Tüstü yolu  
Bil, dolubdur,  
Təndir hisdə  
boğulubdur.  
Nənə tezçə  
el elədi,  
Gərmələri

təmizlədi.  
Odun, gərmə  
alovlandı,  
Gurhagurla  
Təndir yandı.

## DOVŞANA BAX, DOVŞANA

– Babacan, bax dovşana,  
Siğnibdi yovşana.  
Gözləyir ki, biz gedək,  
Gəlib girsin bostana.

## BOSTANDA

Balaca Sahil  
Gəldi bostana.  
Qaçdı o yana,  
qaçdı bu yana.  
Gördü tağdakı  
iri qarızı,  
Bircə anda o  
Dərdi qarızı.  
Qolların açdı,  
Götürəmmədi.  
Qarız yekəydi,  
Gözlərin döyüdü,  
boynunu əydi.  
Babası gördü,  
Sahil pərt olub,  
Yanağı pörtüb,

Gözleri dolub.  
Bir qəşəng, girdə  
Şamama dərdi.  
Gülümseyərək  
Sahilə verdi.  
Şamama yaman  
Xoş gəldi ona,  
O baxdı tərs-tərs  
İri qarızı.

## TOĞRUL YATMAQ İSTƏYİR

Ay baxır,  
Ay niyə  
yatmayı?  
Çay axır –  
Çay niyə  
yatmayı?  
Alabaş  
hürdü –  
oyaqdı,  
Otlayan  
sürüdü –  
oyaqdı.  
Kəhərdi  
ucadan  
kişnəyən,  
Bacımdı,  
toyuğu  
kişləyən.  
Quzular

mələyir –  
küzdədir,  
Uşaqlar  
gülüşür,  
düzdədir.  
Axı mən  
nağılin  
almasın  
yemişəm.  
Nənəmin  
“Sağ ol!”un  
demişəm.  
Beləcə,  
Şirinə-  
şəkərə  
batıram –  
Yatıram,  
yatıram,  
yatıram.

## KƏNDƏ GƏLMİŞİK

Ələddin əmimgilə  
Atam məni apardı.  
Evlərində bəstəboy  
Şirindil qızı vardi.  
Tək qalanda soruşdum:  
– Qəşəng qız, adın nədi?  
Gözlərini süzdürüb  
Dedi ki, Səfalədi.  
İstədim ki, soruşam

Qardaşının adını,  
Çay sözü təriflədi  
Mürəbbənin dadını.  
Dedi: – Gəl yiğışdırəq  
Yersiz sözü, səs-üni,  
Yoxsa beşikdə yatan  
Oyadarıq Elgünü.  
Qoz-fındıq payımızı  
Bir-birinə qatmadı,  
Dedi: – Bunları bölen  
Əziz nənəm Fatmadı.  
Bax əlcəyə, coraba,  
Bu işlər bil kimindir.  
İncə, güllü naxışlar  
Şamama bibinindir.  
Rəngli qəlemləri var,  
Şkafında anamın,  
Əllərini boyayır  
Toxunan tək adamın.  
Araz, darıxsan, gedək  
Ot at, yesin quzumuz.  
Evimizin yanında  
Var sürüskən buzumuz.  
Bax, beləca Səfalə  
Dile tutur Arazi.  
Birca istəyi odur,  
Darıxmasın o, azi.  
Yenə şer deyirlər;  
“Keçi”, “Xoruz”, ”Dovşan”ı.  
Süfrədəki qutabdan  
Şirin-şirin yeyirlər.

## BABAMIN ARILARI

Babam gəzib çöl, düzü,  
Gül-ciçeyi süzübdü.  
Ari qutularını  
Bu təpədə düzübdü.

Səhər çığı arılar  
Uzaqlara uçurlar.  
Ən etirli gülləri,  
Çiçekləri qucurlar.

Çox həvəslə sorurlar  
Şirəsini güllerin.  
Bos keçirmir heç zaman  
Onlar birçə günlərin.

İzin alıb babadan  
Biz gəlirik təpəye.  
Ehtiyatla baxırıq  
Qutularda pətəye.

Bir gün qutu üstündə  
Araz çəşdi, toy çaldı.  
Qutudan arı çıxdı,  
Onun əlini çaldı.

Babamın arıları  
Yaman işlek arıdı.  
Hamı deyir, babamın  
Balı çiçək balıdı.

## GÜN ÇIXSA

Otladakı babadı,  
Əlindeki yabadı.  
Otu sərir, laylayır,  
Cərgə ilə naylayır.  
Teləsir erkən, barı  
Xotmanlaşın layları.  
Gün çıxsa, şəh çəkilər,  
Ot bükülməz, eziłər.

## BABAM NƏ ZAMAN YATIR

Yay tetilində  
Gelmişəm kəndə.  
Babam bil, heyrət  
Doğurub məndə.  
Lap səhər tezdən  
Ot xotmanlayır.  
Yeri belləyir,  
Lək-lək tumlayır.  
Su vurub arxa,  
Suvarır bağı.  
Alaq eyləyir  
Günorta çığı.  
Hey göz gəzdirir  
Evə, eyvana.  
Qulluq göstərir  
Mala, heyvana.  
Qalxır çardağa  
Günəş batanda,

O, qəlyan çekir  
Hamı yatanda.  
Bunlara gücü  
De, necə çatır?  
Görəsən, babam  
Na zaman yatır?

### YAĞIŞ YAĞIR

Gör nə vaxtdır yağış yağır,  
Daha yağır ağır-agır.  
Ata, yağış yorulubdur,  
Qoy dincəsin, evə çağır.

### NƏNƏ VƏ URFAN

Yatağından qalxdı Urfan,  
Ətrafına baxdı bir an.  
Görməyib o, nənəsini,  
Çıxarmadı heç səsini.  
Ayısını alıb öpdü,  
Uzadaraq üstün örtdü.  
Elə bu vaxt gəldi nənə:  
– Ne olubdu, – dedi, – sənə!  
Urfan saldı hay-harayı:  
– Yatağında yatır ayi,  
Gel özün də bax, ay nənə,  
Yer qalmayıb axı mənə.  
Nənəsinə baxdı kövrək,  
Sonra dedi piçilti tek:  
– Nənə, oyatma ayını,

Yatsın mənim də payımı.  
Heç oğlan da yatar yayda,  
Qoyun gedim, çımım çayda!

### SƏMANIN GİLEYİ

İlkin məndən böyüksə də,  
Hər vaxt mənə bacı deyir.  
Hey oxşayır, öpür məni,  
Çiçəklərin tacı deyir.  
Ancaq Sahil çox dəcəldi,  
Yeməyini pintlə yeyir.  
Onu tənbəh eyləyirəm,  
Mənə dili acı deyir.

### BOZDU

– Nanə, şuluq etmişən,  
Üstün də yaman tozdu.  
– Yox, nənəcan, donumun  
Rəngi belədi – bozdu.

### QARIŞQALAR

Yuvaları önünde  
Qarışqalar qaynayır.  
Toxunmayın onlara,  
Bir-biriylə oynayır.

Hükum vaxtı xırmana  
Düzülürler sıraya.

Buğda dənələrini  
Tez alırlar araya.

Yolda hansı yorulsə,  
Köməyinə çatırlar.  
Mənzilə yetənəcən  
Lap qan-tərə batırlar.

Qış uzunu havalar  
Şaxta olsun, ya da qar.  
Yeməyin azlığından  
Qorxmayırlar qarışqalar.

### BAL

Yaxın gəl, bir şana bax,  
Bu baldı, bala, baldı.  
Çekilib gül-çiçekdən,  
Söz yoxdu, bala, baldı.

### HANSI NƏNƏN YAXŞIDIR

Bu gün mənə Bəyim xala  
Badam verdi ki, sindir.  
Sonra dedi: "Ay İlkanə,  
Hansı nənən yaxşıdır?"

Biri mənə nağıl deyir,  
Div yeyəmmir almanı.  
Biri mənə başa salır  
Gəbəyə gül salmanı.

Bir nənəmle özümə don  
Ölçüb, biçib, tikirəm.  
Bir nənəmle bağçamızda  
Əlvan güllər əkirəm.

Biri ilə təmizlərik  
Otaqların tozunu.  
Biri ilə yemləyirik  
Çəpişləri, quzunu.

Hər birinin dadlı-tamlı  
Qutabından doymaram.  
Mən onları heç bir zaman  
Gözü yolda qoymaram.

Çox sevirəm mən onları  
Evimizin naxşıdır.  
Necə deyim, Bəyim xala,  
Hansı nənəm yaxşıdır?!

### TÜSTÜ DEYİL, DUMANDI

Araz yuxudan  
Erkən oyandı.  
Həyətə çıxcaq  
Qorxub, dayandı.  
Səslədi: "Baba,  
Gel, taya yandı!  
Belə tüstülü  
Yanan samandı".

Babası dedi:  
– Həyət tüstü yox,  
Çəndi, dumandi.

### ARI

Bu arıdı, arıdı,  
Rənginə bax, sarıdı.  
Ayağına yiğdiği  
Zəhmətinin barındı.

### VƏFANIN HƏDİYYƏSİ

Körpə Vəfam – dəcəl qızım  
Erkən qalxdı yataqdan.  
Pəncərədən çölə baxıb,  
Tezce çıxdı otaqdan.  
Düz bir qucaq gül gətirdi –  
Hamısı tər-təzəydi,  
Anasının portretin  
Bu güllərlə bəzədi.  
Sual görüb gözlərimdə  
Dodaqların qaçırdı.  
Onun ince təbəssümü  
Günəş tək nur saçırı.  
Lək düzəldib, toxum səpib  
Onun totuq əlləri.  
Anasının ad gününe  
Töhfə versin gülləri.

### ŞAHNAZ

Çox dəyişkən halı var,  
Küsəyən qız Şahnazın.  
Görənlər mat qalırlar,  
Partladır part-part şarı.

Nə verirsən, almayırlar,  
Əvvəlcə eyləyir naz.  
Ona görə də çox vaxt  
Qoğalsız qalır Şahnaz.

### ŞİŞİRDİ

Bayram axşamı nənəm  
Dadlı plov bişirdi.  
Öti atdım pişiyə,  
Axı baxıb şişirdi!

### ALMA, NAR ALDI

Oyuncaqların  
qoydu yerinə.  
İlkin zənbilin  
aldı elinə.  
Dedi: "Ay ana,  
Gedirəm görüm  
Necədir babam?  
Nənəmin işin  
bir xəber alam".  
Zənbili görüb

anası duydu  
Tezçə fikrini,  
Ancaq açmadı  
onun sırrını.  
Öyrəndi İlkin  
Necədir baba,  
Qulluq eyləyir  
bağcaya, bağa.  
Nənəsi ilə  
mətbəxdə qaldı,  
Onun da işin  
Tez xəbər aldı.  
Əvəzindəsə  
Nənədən noğul,  
babadan isə  
Zenbili dolu  
Alma, nar aldı.

## SAHİL İLƏ SAHİLƏ GƏLİBDİLƏR SAHİLƏ

– Qəşəng bala,  
Adın nədir?  
– Mənim adım  
Sahilədir.  
– Ay Sahilə,  
bu qaraqaş,  
bu qaragöz,  
bu qırımsaç,  
fındıqburun  
oğlan kimdir?

– Qardaşımdır,  
onun adı  
Sahildir.  
– Sizin bura  
Gəlmənizi  
bəs kim bilir?  
– Anam dedi,  
Ay Sahilə,  
de Sahilə,  
Gedin baxın  
həm dənizə,  
həm sahilə.

## KƏHƏRDİ

Meşəbəyi Xəlilin  
Bir atı var – kəhərdi.  
Belindəki qədimi  
Naxışlı bir yəhərdi.

Kəherin yügeninə  
Əl uzadan Məherdi.  
Minə bilmir kəhəre,  
Baxışı bir təhərdi.

## BOZDAR

Çoban Əli otarı  
Yaylaqda sürüsünü.  
Bozdar iti qoruyur  
Sürünü bütün günü.

Sürüdən birçə addım  
Bozdar addım atmayırlar.  
Gecələr küz önündə  
Mürgüləyir, yatmayırlar.

Kimsəylə işi olmaz,  
Bos yerə hürüməz də.  
Gecənin sükutunu  
"Ham", "ham" a bürüməz də.

Ancaq görçək Arazi,  
Tez hürməyə başlayır.  
Axi bu dəcəl Araz  
Bozdar iti daşlayır.

### GÖRMƏSİN

Araz görsə, dava salar,  
Cibindəki badam üstə.  
Elə sindir, elə ye ki,  
O görməsin, bala, Püstə!

### TƏRGİTDİ

Araz gəldi bostana,  
Bir dilim qovun yedi.  
Yamancana sevindi:  
— Dilim bal oldu, — dedi.

Koldan üzdü qarpızı,  
Kəsdi, içi ağ idi.

Köks ötürdü astaca:  
— Qarpız kal oldu, — dedi.

Yedi acı bibəri,  
Üz-gözündən tər getdi.  
Harayladı: "Ay baba,  
— Dilim lal oldu, — dedi.  
Acı biber yeməyi  
Araz o gün tərgitdi.

### MƏMİŞ

Hər nə görsə istəyir  
Bizim balaca Məmiş.  
Ona görə də hamı  
Ona deyir görməmiş.

### AD GÜNÜNDƏ

Bu bəstəboy balamız  
Qəşəng qız Nüluferdi.  
Sözləri çox şirindisi,  
Gül kimi təzə-tərdi.

Bu gün Nülufer bala  
Çatır düz beş yaşıla.  
Ad gündündə dostları  
Yığışıbdır başına.

Uşaqlar rəqs eyləyir  
Ayaqları ucunda.

Sevinci aşib-daşır  
Qardaşı Bəhruzun da.

Qutab, noğul paylayır  
Uşaqlara bacısı.  
Söyleyir, qoy olmasın  
Ad gününün acısı.  
Ad gününə çox gelən  
Qonşu uşaqlarıdı.  
Hər birinin deməyə  
Ürək sözləri vardi.

Araz, Nanə, Urfanə,  
Aysel, Günay və İlman,  
Hüseyn, Murad, Ruqiyə  
Fürset vermir bircə an.  
Qucaqlayıb öpürələr  
Nülufərin üzündən.  
Bulaq kimi dupduru,  
İri, qara gözündən.  
Hamı deyir: – Tez böyü,  
Böyük qız ol, Nülufər!  
Dərslerindən əla al,  
Tez yaşa dol, Nülufər!

Babası çox sevinir,  
Nənə güllü geyinir.  
Anası da, ata da –  
Təbrik deyir her ürək:  
– Bizim Nülufər bala,  
Bu beş yaşıñ mübarek.  
Hər il beləcə sənin  
Ad gününü qeyd edək!

## ACİBİYAN

Toğrul təpədən  
Bir kol qopardı.  
Sonra qışqırıb,  
Haray qopardı:  
– Bu kolun südü  
Əlimə dəydi.  
Vurdum dilime,  
Acidi, zəydi.  
Nənəsi dedi:  
– Toğrul, az ağa,  
Dediklərimi  
Yadında saxla.  
Çöldən hər otu,  
Kolu qoparma.  
Gül-ciçək bılıb,  
Evə aparma.  
Bax, bu kolun da  
Südü ziyandı,  
Özü də adı  
Acıbiyandi.

## TƏNƏK

Babam baharda  
Bir tenek əkdi.  
Suyunu verib,  
Qayğısın çekdi.  
Balaca tənək  
Yaman boy atdı,

Tezce uzanıb  
Talvara çatdı.  
Mat qaldım buna  
Doğrusu, yaman.  
Babam söyledi  
Elə bu zaman:  
–Tənəyin haqda  
Belə məsəl var:  
“Əl verən olsa,  
Günəşə çatar”.

### ALMA

Alma bağları bu il  
Ağ dona bələnibdir.  
Budaqlara elə bil  
Ulduzlar ələnibdir.

### NAR

Nar kolunda çiçeklər  
Cəlb eyleyir hər kəsi.  
Güneşin istisindən  
Pardaxlanıb düyməsil!

### İYDƏ

Yaz günləri obadan  
Ətirlə bir iy gələr.  
Nənəm sevincək deyər:  
– Çiçəkleyib iydələr.

### TUT AĞACI

Tut ağacı, tutlara de,  
Yene dava başlamasın.  
Mən kölgəndə uzanmışam,  
Məni üstən daşlamasın.  
Təzə köynək geyinmişəm,  
Üst-başımı yaşlamasıın.

### ÜZƏRRİK

Ay üzərrik, üzərrik,  
Sizi koldan üzərik.  
Boyunbağı eyleyib,  
Sinəmizə düzərik.

### SÖYÜD

Ağaclar arasında  
Qoçaq gördüm söyüdü.  
Bircə ilin içinde  
O, boy atıb böyüdü.

İradım var söyüde,  
Baxmir sözə, öyüde.  
Saçlarını daramır,  
Özünə iş aramır.

## NAR ÇİÇƏYİ

Hər ağacın, her kolun  
Özünün var çiçəyi.  
Mənə daha xoş gəlir  
Bağçada nar çiçəyi.  
Kolların budaqları  
Al-qırmızı bələnib,  
Çiçeklərin üstüne  
Mirvari şəh ələnib.  
Günəşdən nur əmərək,  
Onlar bara dolacaq.  
Çiçeklərim payızda  
Gülöyşə nar olacaq.

## BADAM AĞACI

Bütün ele-obaya  
Təzəcə gəlib bahar.  
Bağ-bağçada hələ də  
Əriməyib tamam qar.  
Ağacların çoxusu  
Yuxudan oyanmayıb.  
Ağappaq çiçəklərə  
Hələ ki, boyanmayıb.  
Badama bax, badama,  
Budaqları – çiçəkdir,  
Ağacların içinde  
O tekdir.

## ŞAFTALI

Şaftalı ağacları  
Çiçəkleyib çəhrayı.  
Arılar bərk sevinir,  
Bol olacaq balları.

## BADAMDI

– Babacan,  
dağ döşündə  
Qaraltılar adamdı?  
– Yox, ay bala,  
gördüyün  
Adam deyil,  
badamdı.

## NECƏ DƏRİM

Lalə açıb  
çəmənlikdə,  
Ətir saçır  
çəmənlikdə.  
Heç bilmirəm  
neçə dərim,  
Axı qalıb  
çəmən dikdə.

## PAYIZDA

Payız günləri babam  
Bağçamızı bellədi.  
Yerli gübrelər səpib,  
Xeyli qulluq eyledi.  
Dedi, bu gübrelərin  
Üstüne qar qonacaq,  
Onların şirələri  
Axıb yere hopacaq.  
Qarlar əriyən kimi  
Bənövşələr açacaq.  
Nərgizlər, yasəmənlər  
Öz ətrini saçacaq.



## QIŞ TƏBİBDİ



*Qış ən gözəl təbibdi,  
Dərmanıdı yağan qar.*

## QIŞ TƏBİBDİ

Yaxın gəlin, uşaqlar,  
Sizə şer yazıram.  
Saçları aq təbib var,  
Ondan bir sərr açıram.

Görürsünüz bir necə  
Soyuq keşir havalar?  
Xəstələrə heç cürə  
Kömək etmir davalar.

Körpələr zökəm olub,  
Öskürür, asqırırlar.  
Rəngləri gül tək solub,  
Gizlice hıçqırırlar.

Çaşdırıb quru hava  
Nənə ilə babanı.  
Az qalır düşsün dava,  
Bu qışın qarı hanı?

Onlar yaxşı bilir ki,  
Derdlerin əlacı var.  
Qiş ən gözəl təbibdi,  
Dərmanıdı yağan qar.

## QAR-QAR-QAR...

Qarğı qarıldıyır:  
— Qar-qar-qar.  
Ay Araz, xəberin var,  
Var-var?..  
Tezliklə qar yağacaq,  
Qar-qar-qar!  
Geyməyə isti paltarın  
Var-var-var?!

## ŞAXTADI

Meşəbəyi əminin  
Tikdiyi ev taxtadı.  
Geyib isti kürküñü,  
Axi hava şaxtadı.

## QAR YAĞIR

Qar yağır, bağ-bağçamız  
Ağ donunu geyinir.  
Evimizdə olanlar  
Yağan qara sevinir.

Babam deyir: — Çox şadam,  
Qoy yağsın beləcə qar.  
Yazda çiçək bol olsun,  
Bal toplasın arılar.

Nənəmin dedikləri  
Düşündürür adamı.

Söyləyir, xoş havalar  
Aldadar qoz, badamı.

Atam baxır çöllərə,  
Deyir: – İtməz səyimiz.  
Qar nə qədər çox olsa,  
Boł olar çöreyimiz.

Anam isə bayaqdan  
Yırğalayır beşiyi.  
Layla deyir: – Yat, bala,  
Qar bürüyüb eşiyi.

Qardaşım el eyleyir,  
Qartopu oynamayağı.  
“Şaxta baba” qurmağa  
Bacım səsləyir bağa.

Qar yağır, quşbaşı qar,  
Hamı qara sevinir.  
Qar yağır, bağ-bağçamız  
Ağ donunu geyinir.

#### BULAQDA YAZDI

Qışın oğlan çağıcı,  
Hər yana ələninib qar.  
Ağaclarsa şaxtadan  
Sırsıra bağlayıblar.

Ancaq baxın bulağa,  
Qişi da o, yaz sanır.  
Bu soyuqda, sazaqda  
Gur suları buğlanır.

Bir ovuc iç suyundan,  
Görəcəksən ilıqdi.  
Saf sularda dolaşan  
Qızıl pullu balıqdı.

Bu yamyasıl otlara  
Bulaq otu deyirik.  
İsti lavaş, pendirle  
Dürmək tutub yeyirik.

Bura əziz yeridir  
Suya gələn qızların,  
Doğma ocağı olub  
Ördəklərin, qazların.

Qışın oğlan çağıcı,  
Hava yaman ayazdı.  
Bizim gözəl bulaqda,  
Uşaqlar, bahar, yazdı.

#### URFAN VƏ ŞAXTA BABA

Qalxdı yataqdan  
Balaca Urfan.  
Gördü günəşdir  
Bayırda hər yan.  
Qaçdı bağçaya,  
Gəzdi hər yanı,  
Tapa bilmədi  
Şaxta babanı.  
Gözləri doldu,  
Ağladı Urfan,  
Köməyə çatdı

Babası bu an.  
Dedi: "Ay Urfan,  
Heç kişi ağlar,  
Şaxta babadan  
Sənə salam var!  
Dedi, gedirəm,  
Deyin Urfana,  
Dadlı nağıllar,  
Şirin noğullar  
Getirəm ona.  
Bu gülləri də  
Pay verdi sənə,  
Dedi, qoy dərib  
Aparsin evə".  
Urfan tez dərdi  
Bənövşələri,  
Gül etri saçdı  
Totuq əlləri.  
Sonra gülləri  
Bir-bir iylədi,  
Şaxta babaya,  
"Sağ ol" söyledi!

## DAĞLAR ÇİÇƏKLƏYİBDİR

Bağlar ağa bürünçək,  
Babam sevincək deyir:  
– Bağlar çiçəkləyibdir.

Dağlar ağa bürünür,  
Babam niyə söyləmir:  
– Dağlar çiçəkləyibdir.

## SOYUQDUR

Bir ayağı üstə duran  
Bizim çil-çil toyuqdur.  
Baxın, necə üzşür,  
Axı hava soyuqdur.

## BU CİNASLI ŞERLƏR GÖR SİZƏ NƏ DEYİRLƏR

**C**obanın dostu atdı,  
Çapıb yaylağa çatdı.

**Y**olçunun dostu mehdi,  
Çəmənin dostu şehdi.

**N**ənəyə dost nəvədi,  
Bir də polad həvədi.

**P**arçanın adı çitdi,  
Üstündə gülü şitdi.

**G**ünün təzə yarsıdı,  
İsti bizi qarsıdı.





## NOVRUZ ADƏTLƏ- RİMİZ *(poema)*

\*\*\*

Qış qurtardı, gəldi yaz,  
Çöllər yaşıl don geyir.  
Aşiq sinəsində saz:  
– Xoş gəldin, Novruz, – deyir.

Novruzun büsatına  
İsladırıq saf dəni.  
Sinidə, məcməyidə  
Göyərdirik səməni.

Səmənimiz xoş günün  
Gelişidi, izidi.  
Yaşillığın, bolluğun,  
Bərəkətin rəmzidi.

Taxıllar da beləce  
Tezçə bara dolacaq.  
Hər evin, hər süfrənin  
Çörəyi bol olacaq.

Uşaqlar çox həvəslə  
Oxuyur bu nəğməni:  
– Səməni, saxla məni,  
Hər yaz göyərdərəm səni.

\*\*\*

Qızılıgül pardaxlanıñ  
Bülbüllerin xətrinə.  
Təbiət qərq olunur  
Bənövşənin ətrinə.

Pəncərələr taybatay  
Üzü göye açılır.  
Günəşin şəfəqləri  
Eyvanlara saçılır.

Bağbanlar bağlarını  
Təmizləyir xəzəldən.  
Təze tinglər əkməyə,  
Yer seçiblər ezelən.

\*\*\*

Nənəm geyir təptəzə  
Qoftanı, tumanını.  
Bu il də xoş keçəcək,  
İtirmir gümanını.

Sandığından süfrəyə  
Qoz tökür, badam düzür.  
Sonra çatır ocağı,  
Aş asır, plov süzür.

Şəkərbura, paxlava  
Hamı həvəslə yeyir.  
Nənəm baxıb yollara:  
– Xoş gördük, Novruz – deyir.

\*\*\*

Babam quru çırpıdan  
İri tonqal qurubdu.  
Od üstən tullanmağa  
Hamı hazır durubdu.  
  
– Ağırlığım-uğurluğum,  
Qadam-balam,

Hamısı tökülsün,  
Bu odda yansın, –  
Söyləyib hallanıraq,  
Tonqalın üzərindən  
Həvəslə tullanırıq.

Qadalar, azar-bezar  
Qatılır gur alovə.  
Canımızda ağrılar  
Tökülür od-alova.

Qaş qaralcaq hamımız  
Evlərə tələsirik.  
Papaq, heybə ataraq  
Qapıları kesirik.  
İçəridən tərpenir  
Heybelərin kəməri.  
Tez görmək istəyirik  
Verilən hər nəməri.  
Evin dəcəl qızları  
Zarafatdan qalmayırlar,  
Bayram gündür deyə  
Bizi saya salmayırlar.  
Payını ağır görçək  
Hamı sınaya sıxır.  
Açılan kimi içindən  
Qapqara pişik çıxır.

\*\*\*

Qırmızı almaları  
Doldururuq heybəyə.  
Gedirik evlərdəki  
Yaşlıları görməyə.

Hamını birçə-bircə  
Yoluxub yad edirik.  
"Bayramınız mübarək", –  
Hər birinə deyirik.

\*\*\*

Analar şam yandırır  
Övladları adına.  
Deyirlər, Tanrı çatsın  
Qoy onların dadına.

Yanan şamlar nur saçır  
Hamımızın ömrünüə.  
Onlar bizi aparır  
Xoşbəxtliyə, ağ günə.

Tonqalın alovları  
Səngiyəndə, sönəndə,  
Alovların dilləri  
Parlaq közə dönəndə,  
Üzərrük atıb bibim  
Söyleyir bu sözləri:  
– Bu oda kəm baxanın  
Qoy partlaşın gözləri!..

\*\*\*

İlaxır gecəsində  
Obaşdan oyanırıq.  
Ahar çayın önündə  
Cərgəylə dayanırıq.  
Salamlayıb lal suyu,  
Qəlbimizi açırıq,

Sonra çay üzərindən  
Üç dəfə adlayırıq.

\*\*\*

Novruz axşamı qızlar  
Xoş niyyətli olurlar.  
Qonşunun qapısından  
Danışığı pusurlar.  
Ele ki, içəridən  
İlk kəlmə xoş söz olur,  
Qızların ürəyinə  
Sevinc, məhəbbət dolur.

\*\*\*

Meydandakı uşaqlar  
Çox oyunda yarışır.  
Yumurta döyüşməkdə  
Haray küyə qarışır.  
Ərköyünlər, ciğallar  
Həddini hərdən aşır,  
Kimsə kimdən küsərsə  
Bayram günü barışır.



## KİTABIN İÇİNDƏKİLƏR

Ön söz .....	3
<b>AZƏRBAYCAN VƏTƏNİMİR</b>	
Azərbaycan Vətənimdir .....	6
Naxçıvanam .....	7
Kəndimiz .....	9
Arpaçay .....	12
Arpaçayın uşaqları .....	13
Tuneldən .....	14
Arpaçayın selləri .....	14
Arpaçayın sahilində .....	15
Arpaçaya gedən yol .....	15
Ərindi .....	16
Dağ havası .....	16
Bura paytaxt Bakıdı .....	18
Meşədə .....	20
20 Yanvar günü .....	21
Sağalmaz bala dağı .....	22
<b>QOÇAQ QIZDIR İLKANƏ</b>	
Qoçaq qızdır İlkanə .....	25
Futbolçu, topçu, gopçu .....	25
İslam daha yekəlib .....	26
Düş gəl yerə, güləşək .....	27
Tənbəl olmaq istəmirməm .....	28
Aydanın cavabları .....	28
Ayna .....	29
Aytənəm .....	29
Küsübdür .....	30
Ehtiyatla gəz .....	31

Baba və Aynur .....	32
Əncir çatır Araza .....	33
Sözü yere salmadım .....	33
Göy yerə zəng eyləyir .....	34
Birincilər .....	34
Çayır .....	36
Yeyindi .....	36
Bulaq .....	37
Çaydan .....	37
İlkin .....	38
Nağıldı .....	38
Benövşə .....	39
Ağlayan güllər .....	40
Günəbaxan .....	40
Ay hanı .....	40
Çıraq .....	41
İncədi .....	41
Çatmadı .....	42
Qaqaş belə qaqaşdı .....	42
Balacaboy Qulu .....	43
Polis əmi .....	43
Səlim baba .....	44
Nənəmin sandığı var .....	45
Dilinə pay çıxan qız .....	45
Şirin qızdır Rəva .....	46
Lale .....	47
Dermeyir .....	48
Babasına oxşayıր .....	48
Şəhərə yazılan məktub .....	49
Paşa .....	50
Babanın məsləhəti .....	51
Paşa gelir xoşa .....	52

Yaylaqda .....	53
Təndir niyə yanmadı .....	54
Dovşana bax, dovşana .....	56
Bostanda .....	56
Toğrul yatmaq istəyir .....	57
Kəndə gəlmışik .....	58
Babamın arıları .....	60
Gün çıxsa .....	61
Babam nə zaman yatır .....	61
Yağış yağır .....	62
Nənə və Urfan .....	62
Səmanın gileyi .....	63
Bozdu .....	63
Qarışqlar .....	63
Bal .....	64
Hansı nənən yaxşıdır .....	64
Tüstü deyil, dumandı .....	65
Arı .....	66
Vəfanın hədiyyəsi .....	66
Şahnaz .....	67
Şışirdi .....	67
Alma, nar aldı .....	67
Sahil ilə Sahilə gelibdiler sahilə .....	68
Kehərdi .....	69
Bozdar .....	69
Görməsin .....	70
Tərgitdi .....	70
Məmiş .....	71
Ad günündə .....	71
Acıbiyan .....	73
Tənək .....	73
Alma .....	74

Nar .....	74
İydə .....	74
Tut ağacı .....	75
Üzərrik .....	75
Söyüd .....	75
Nar çiçəyi .....	76
Badam ağacı .....	76
Şaftalı .....	77
Badamdı .....	77
Necə dərim .....	77
Payızda .....	78
<b>QIŞ TƏBİBDİ</b>	
Qış təbibdi .....	80
Qar-qar-qar .....	81
Şaxtadı .....	81
Qar yağır .....	81
Bulaqda yazdı .....	82
Urfan və Şaxta baba .....	83
Dağlar çiçəkləyibdir .....	84
Soyuqdur .....	85
Bu cinaslı şerlər .....	85
Novruz adətlərimiz (poema) .....	86

*İbrahim Yusifoğlu*  
**Azərbaycan Vətənimdir**  
(şerflər və poemə)  
**BAKİ - ŞİRVANNƏŞR - 2003**

---

Kompüter icraçısı **Heyat Mahmudova**

Kompüter yiğicisi **Xəyalə İmanova**  
**Lala Cavadova**

İstehsalat şöbəsinin müdürü  
**Həmiyyə Heydərova**

Sex müdürü **Telnaz Cəbrayılova**

Yığımı verilib **12.07.2003.**  
Çapa imzalanıb **15.07.2003.**

Formatı **60x84 1/16.**

Fiziki çap vəreqi **6,0.**  
Sayı **300.**

2003  
1093



Şair İbrahim Yusifoğlu Naxçıvan elinin Şərur mahalının Axura kəndində dünyaya göz açıb. İlk təhsilini bu kənddə alıb, ilk şerini də burada yazıb. Onun şerləri çox təbii və orijinaldır. Bu gün məktəbəqədər tədris müəssisələrimizdə, ümumtəhsil məktəblərimizin aşağı siniflərində təhsil alan şagirdlər İbrahim Yusifoğlunun şerlərini sinifdən xaric qiraətlərdə sevə-sevə oxuyurlar.

Biz əminik ki, "Azərbaycan Vətənimdir" şerlər və poemalar kitabı sizin sevimli kitablarınızdan olacaqdır.